



Şahənə Müşfiq

## Haykular

Parkda it gəzdirən sevgililər  
Evləndilər...  
Uşaqlarını gəzdirə bilmədilər.

\*\*\*

Bir səs oyatdı kəndi,  
Oxuyurdu cırcırma:  
Sevgi... sevgi... sevgi...

\*\*\*

Kəsdilər palıdı,  
Budaqlarından töküldü  
özünü asmış aşıqlər...

\*\*\*

– Əlimdən ömrümü oğurladılar.  
– Fikrin harda idi?  
– Xoşbəxt olmağa çalışırdım.

\*\*\*

Daha qar yağmır bu yerlərə,  
Əvəzində adamların ürəkləri buzlayıb,  
Sırsıra sallanır baxışlardan.

\*\*\*

Qışqırma,  
Oyadacaqsan  
kol dibində yatan moruğu.

\*\*\*

Pəncərədə dən gəzən sərçə,  
Soyuyan çay,  
Tənha ömrü mürgüylə ötüşdürən qoca.

\*\*\*

Qızılgül sevdim,  
Ax, qısqanc tikanlar  
Əlimi qanatdı.

\*\*\*

Bir üstəgəl bir həmişə iki deyil,  
Bəzən birdir,  
Bəzən heç...

\*\*\*

Bir uşaqla qarşılaşdım,  
Gözlərimə baxdı,  
“Keçmişdən gəlmişəm” – dedi.

\*\*\*

Balaca ana,  
döşündən qan əmən çağa,  
Kukla deyildi.

\*\*\*

Hər yerdə axtardıq sülhü,  
Dedilər:  
“Dünyaya yolu düşməyib!”

\*\*\*

Bir arzu tutdum ürəyimdə,  
Mənə uğur dilə,  
Uğur bəcəyi.

\*\*\*

Anamın səsini götürüb çıxdım evdən:  
“Heç nəyə təəccüblənmə, qızım,  
Mən səni hər şeyə hazır böyütmüşəm!”

\*\*\*

Otur düşün,  
Nədir səni yoran,  
Saxta gülüşdən çox?

\*\*\*

Kafedən yayılan kabab iyinə  
“batırıb” yedi çörəyini  
kimsəsiz.